



dos. Zaur Məmmədov
"30" "V" 2025-ci il

Fənn sillabusu

Ixtisas: 050406 - "Maliyyə"
Fakültə: İqtisadiyyat və idarəetmə
Kafedra: Maliyyə idarəetməsi və audit

I. Fənn haqqında məlumat:

Fənnin adı: Maliyyə uçotu (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 2017- ci il 242 sayılı əmri ilə)
Kodu: İPF-B10
Tədris iliz (2025/2026) Semestr: I
Tədris yükü: Cəmi auditoriya saati: 10 saat (10 saat mühazirə)
Tədris forması: Qiyabi
Tədris dili: Azərbaycan dili
AKTS üzrə kredit: 6 kredit
Auditoriya №:
Saat:

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Quliyev Ülvi Fərman oğlu, i.ü.f.d., dos.
Məsləhət günləri və saati: IV-V gün saat 12⁰⁰-13⁰⁰.
E-mail ünvanı: guliyev.ulvi@gmail.com
Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III. Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat

1. Sadıqov Ə. və müəll. kollektivi Mühəsibat (maliyyə) uçotu. Dərslik. Bakı, 2013
2. Terexova V.A. Maliyyə uçotu. Rus dilindən tərcümə. Bakı, "İqtisad Universiteti nəşriyyatı", 2008

Əlavə ədəbiyyat

3. Финансовый учет: Учебник для студентов вузов, обучающихся по экономическим специальностям / В.Г. Гетьман, В.А. Терехова, Л.З. Шнейдман [и др.]; под ред. В.Г. Гетьмана. — 5-е изд., перераб. и доп. — 1 файл (4, 31 Мб). — Москва: Инфра-М, 2012. — 784 с.
4. Бухгалтерский финансовый учет : учебник для вузов / Л. В. Бухарева [и др.] ; под редакцией И. М. Дмитриевой, В. Б. Малицкой, Ю. К. Харакоз. — 6-е изд., перераб. и доп. — Москва : Издательство Юрайт, 2024. — 524 с.
5. Камышанов Петр Иванович, Камышанов Александр Петрович «Финансовый и управленческий учет и анализ» НИЦ ИНФРА-М. 2024. — 592 с.

VI. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Maliyyə (mühəsibat) uçotu sisteminin geniş təkrar istehsalda və əhalinin sosial mənafeinin təmin edilməsində rolu getdikcə artmaqdadır. Qloballaşan dünya iqtisadiyyatında iqtisadi əlaqələr inkişaf edir, beynəlxalq iqtisadi inteqrasiya getdikcə daha da mürəkkəb xarakter alır. Bütün bunlar beynəlxalq uçot və hesablaşma formalarının tətbiqini, maliyyə uçotunun əlaqələrinin təkmilləşdirilməsini tələb edir. Azərbaycan milli iqtisadiyyatının bazar prinsipləri əsasında formalaşması, dünya ölkələri arasında yaranan iqtisadi əlaqələr maliyyə (mühəsibat) uçotunu vacib beynəlxalq münasibətlər vasitəsinə çevrilmişdir. "Maliyyə (mühəsibat) uçotu" fənni bakalavr pilləsində iqtisadçı kadrların hazırlanması prosesində tədris olunan əsas fənlərdən biridir. Fənnin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

- maliyyə (mühəsibat) uçotu fənninin nəzəri və praktiki məsələlərini öyrətmək;
- maliyyə uçotu siyasətinin, maliyyə (mühəsibat) uçotu sisteminin təşkili və strukturunun, maliyyə uçotunun idarə edilməsinin öyrənilməsi;
- maliyyə (mühəsibat) uçotunun yeni uçot standartlarına uyğun ölkəmizdə formalaşması problemlərini açıqlamaq;
- müxtəlif fəaliyyət sahəsində maliyyə (mühəsibat) uçotunun təşkili prinsiplərinin formalaşması və müəssisələrdə istifadəsinin əsaslarının şərh edilməsi.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrə bəliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar, məşğələ və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Qiymətləndirmə zamanı Elmi Şurasının 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilir;
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür;
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırə bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1	91 - 100	Əla	A
2	81-90	Çox yaxşı	B
3	71-80	Yaxşı	C
4	61-70	Kafi	D
5	51-60	Qənaətbəxş	E
6	50 və ondan aşağı	Qeyri - kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

X. Təqvim mövzu planı: Cəmi: 10 saat. Mühazirə - 10 saat.

№	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Müh.	Tarix
		Saat	
1	2	3	4
	Mühazirə		
1	Mövzu: Maliyyə uçotunun mahiyyəti, predmeti, metodu və tənzimlənməsi Plan: 1. Maliyyə uçotunun mahiyyəti və predmeti 2. Maliyyə uçotunun metodu 3. Maliyyə uçotunun obyektləri və funksiyaları 4. Maliyyə uçotunun vəzifələri və qoyulan tələblər 5. Maliyyə və idarəetmə uçotu, onların müqayisəli xarakteristikası 6. Maliyyə uçotu qaydalarının tənzimlənməsi 7. Maliyyə uçotu informasiyalarından istifadə edənlər 8. Maliyyə uçotunun təşkili qaydalarının əsas prinsipləri 9. Maliyyə uçotunun tətbiqində müəssisənin uçot siyasəti Mənbə: [Mühazirə materialları, 1-5]	2	
2	Mövzu: Torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlərin uçotu Plan: 1. Torpaq, tikili və avadanlıqların iqtisadi mahiyyəti və vəzifələri 2. Torpaq, tikili və avadanlıqların təsnifatı 3. Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi 4. Torpaq, tikili və avadanlıqların müəssisəyə daxil olmasının uçotu 5. Torpaq, tikili və avadanlıqların köhnəlməsinin uçotu 6. Torpaq, tikili və avadanlıqların təmirinin uçotu 7. Qeyri-maddi aktivlərin iqtisadi mahiyyəti və uçot obyektləri 8. Qeyri-maddi aktivlərin sintetik və analitik uçotu 9. Qeyri-maddi aktivlərin köhnəlməsinin uçotu Mənbə: [Mühazirə materialları, 1-5]	2	
3	Mövzu: Maliyyə uçotunda material ehtiyatlarının uçotu və istehsal xərcləri Plan: 1. Material ehtiyatlarının uçotunun təşkili, vəzifələri və təsnifatı 2. Materialların daxil olmasının sintetik və analitik uçotu 3. Materialların anbarda və mühasibatlıqda hərəkətinin uçotu 4. İstehsalat məsrəflərinin uçotunun təşkili və vəzifələri	2	

	5. İstehsalat məsrəflərinin təsnifatı 6. Məsrəflərin elementlər və kalkulyasiya maddələri üzrə qruplaşdırılması Mənbə: [Mühazirə materialları, 1-5]		
4	Mövzu: Pul vəsaitləri, hesablaşmaların və əməyin uçotu Plan: 1. Pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının mahiyyəti 2. Kassa əməliyyatlarının sənədləşdirilməsi və uçotu 3. Bank hesablaşma hesabları üzrə əməliyyatların uçotu 4. Xarici valyuta əməliyyatlarının uçotu 5. Pul vəsaitləri və hesablaşma əməliyyatlarının inventarlaşdırılması 6. Əməyin uçotunun təşkili prinsipləri və formaları 7. Şəxsi heyətin əməyindən istifadənin uçotunun sənədləşdirilməsi 8. Əmək haqqının sintetik və analitik uçotu Mənbə: [Mühazirə materialları, 1-5]	2	
5	Mövzu: Kapitalın və maliyyə nəticələrinin uçotu Plan: 1. Nizamnamə kapitalının yaranması və dəyişməsinin uçotu 2. Əlavə kapitalın yaranması və uçotu 3. Ehtiyat kapitalının uçotu 4. Müəssisədə maliyyə nəticələrinin quruluşu 5. Mənfəət və zərərlərin uçotu 6. Maliyyə hesabatı qarşısında qoyulan tələblər 7. Maliyyə hesabatının tərtib olunması və təqdim edilməsi qaydası Mənbə: [Mühazirə materialları, 1-5]	2	
X	Cəmi:	10	

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Maliyyə uçotu sahəsində yaradıcı, təşəbbüskar kadrların hazırlanmasında Maliyyə uçotunun öyrənilməsinin mühüm rolu vardır. Maliyyə uçotunun iqtisadi mahiyyətinin öyrənilməsi, onun ictimai proseslərdə yerinin və rolunun araşdırılması uçotun dəqiq sərhədlərini müəyyənləşdirməyə, müəssisənin mövcud maliyyə vəziyyətini peşəkarcasına qiymətləndirməyə, onun inkişafının nəticələrini əvvəlcədən görməyə imkan verir. Eyni zamanda cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sferalarında maliyyə uçotu münasibətlərinin təşkili prinsipləri göstərilir, istifadə imkanları işıqlanır. Bunun nəticəsində isə maliyyə uçotundan istifadənin daha səmərəli forma və metodlarını müəyyən etməyə, maliyyə uçotunun iqtisadiyyata və sosial sahəyə təsirinin gücləndirilməsinin mümkün yollarını göstərməyə imkan yaranır. Bu istiqamətdə xüsusilə aşağıdakılar tələb olunur:

- Maliyyə uçotunun təkmilləşdirilməsinin aktual istiqamət və problemlərini öyrənmək;
- Maliyyə uçotunun iqtisad elmləri, o cümlədən büdcə, sığorta və vergi elmlərin nəzəriyyəsini və metodologiyasının və praktiki öyrənilməsində yeri, rolu və mövqeyini öyrənmək;
- Maliyyə uçotu fənninin digər iqtisad elmləri ilə qarşılıqlı əlaqəsini öyrənmək.

XII. Fənn üzrə təlimin nəticələri:

- Maliyyə uçotunun mahiyyətini, məqsədi və vəzifələrini, maliyyə uçotu informasiyalarından istifadə edənləri öyrənir;
- Torpaq, tikili və avadanlıqların daxil olmasının, köhnəlməsinin uçotunun aparılmasını, torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi qaydalarını öyrənir;
- Kənd təsərrüfatında maliyyə uçotunun vəzifələrini və bioloji aktivlərin sintetik və analitik uçotunu mənimsəyir;
- Materialların anbarda və mühasibatlıqda hərəkətinin uçotunu, materialların inventarlaşdırılması və maddi qiymətlilərin yenidən qiymətləndirilməsini öyrənir;
- Əməyin uçotunun təşkili prinsiplərini, onun ödənişinin sistem və formalarını, şəxsi heyətin əməyindən istifadənin uçotunun sənədləşdirilməsini mənimsəyir;
- Pul vəsaitləri və hesablaşmaların uçotunu, vergiyə cəlb olunan əməliyyatların uçotunu öyrənir, maliyyə nəticələrinin uçotu və maliyyə hesabatının aparılmasını mənimsəyir.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollektiv sualları

1. Maliyyə uçotunun mahiyyəti və predmeti
2. Maliyyə uçotunun metodu
3. Maliyyə uçotu informasiyalarından istifadə edənlər
4. Torpaq, tikili və avadanlıqların iqtisadi mahiyyəti və vəzifələri
5. Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
6. Materialların anbarda və mühasibatlıqda hərəkətinin uçotu
7. İstehsalat məsrəflərinin təsnifatı
8. Pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının mahiyyəti
9. Əməyin uçotunun təşkili prinsipləri və formaları
10. Maliyyə hesabatının tərtib olunması və təqdim edilməsi qaydası

XV. İmtahan sualları

1. Maliyyə uçotunun mahiyyəti və predmeti
2. Maliyyə uçotunun metodu
3. Maliyyə uçotunun obyektləri və funksiyaları
4. Maliyyə uçotunun vəzifələri və qoyulan tələblər
5. Maliyyə və idarəetmə uçotu, onların müqayisəli xarakteristikası
6. Maliyyə uçotu qaydalarının tənzimlənməsi
7. Maliyyə uçotu informasiyalarından istifadə edənlər
8. Maliyyə uçotunun təşkili qaydalarının əsas prinsipləri
9. Maliyyə uçotunun tətbiqində müəssisənin uçot siyasəti
10. Torpaq, tikili və avadanlıqların iqtisadi mahiyyəti və vəzifələri
11. Torpaq, tikili və avadanlıqların təsnifatı
12. Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
13. Torpaq, tikili və avadanlıqların müəssisəyə daxil olmasının uçotu
14. Torpaq, tikili və avadanlıqların köhnəlməsinin uçotu
15. Torpaq, tikili və avadanlıqların təmirinin uçotu
16. Qeyri-maddi aktivlərin iqtisadi mahiyyəti və uçot obyektləri
17. Qeyri-maddi aktivlərin sintetik və analitik uçotu
18. Qeyri-maddi aktivlərin köhnəlməsinin uçotu
19. Material ehtiyatlarının uçotunun təşkili, vəzifələri və təsnifatı
20. Materialların daxil olmasının sintetik və analitik uçotu
21. Materialların anbarda və mühasibatlıqda hərəkətinin uçotu
22. İstehsalat məsrəflərinin uçotunun təşkili və vəzifələri
23. İstehsalat məsrəflərinin təsnifatı
24. Məsrəflərin elementlər və kalkulyasiya maddələri üzrə qruplaşdırılması
25. Pul vəsaitlərinin və hesablaşma əməliyyatlarının mahiyyəti
26. Kassa əməliyyatlarının sənədləşdirilməsi və uçotu
27. Bank hesablaşma hesabları üzrə əməliyyatların uçotu
28. Xarici valyuta əməliyyatlarının uçotu
29. Pul vəsaitləri və hesablaşma əməliyyatlarının inventarlaşdırılması
30. Əməyin uçotunun təşkili prinsipləri və formaları
31. Nizamnamə kapitalının yaranması və dəyişilməsinin uçotu
32. Əlavə kapitalın yaranması və uçotu
33. Ehtiyat kapitalının uçotu
34. Maliyyə hesabatı qarşısında qoyulan tələblər
35. Maliyyə hesabatının tərtib olunması və təqdim edilməsi qaydası

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasının "30" "V" 2025-ci il tarixli (14 sayılı protokol) iclasında təsdiq olunmuşdur.

Kafedra müdiri:

205

dos. Əliqan Bədəlov

Fənn müəllimi:

205

dos. Ülvi Quliyev

İmza dos. G. V. Əliyev